

**UOT 34. 341**

**Gülnarə ŞİRƏLİYEVA**

**AMEA A.A.Bakıxanov adına Tarix İstututu, böyük elmi işçi,  
tarix üzrə fəlsəfə doktoru  
gulya-shiraliyeva@hotmail.com**

**AZƏRBAYCAN RESPUBLİKASININ İSLAM ƏMƏKDAŞLIQ  
TƏŞKİLATI ÖLKƏLƏRİ İLƏ ƏLAQƏLƏRİ TARIXINDƏN  
(1993-2003)**

**FROM THE HISTORY OF RELATIONS BETWEEN THE  
REPUBLIC OF AZERBAIJAN AND THE COUNTRIES OF THE  
ORGANIZATION OF ISLAMIC COOPERATION (1993-2003)**

**ИЗ ИСТОРИИ ОТНОШЕНИЙ АЗЕРБАЙДЖАНСКОЙ  
РЕСПУБЛИКИ СО СТРАНАМИ ОРГАНИЗАЦИИ  
ИСЛАМСКОГО СОТРУДНИЧЕСТВА (1993-2003)**

**Xülasə:** Müstəqil Azərbaycan Respublikası İslam Əməkdaşlıq təşkilatına 1991-ci ilin dekabr ayında Dakarda keçirilən sammittə daxil olduğu zaman dan Təşkilatla və ona üzv ölkələrlə ardıcıl əməkdaşlıq edir. Azərbaycanın suvürenliyini ilk qəbul edən, bütün sahələr üzrə tərəfdaşlıq etdiyi İƏT ölkələri sırasında əsas yer şübhəsiz, Türkiyə Cümhuriyyətinə məxsusdur. İƏT-nin üzvü Pakistan İslam Respublikası da Azərbaycanın suverenliyini ilk tanıyan ölkələrdən biridir və beynəlxalq səhnədə hər zaman ölkəmizi dəstəkləyir. Azərbaycan həmçinin İƏT üzvü İran İslam Respublikası, Səudiyyə Ərəbistanı, BƏR, Misir Ərəb Respublikası, Mərakeş Krallığı, Əfqanistan İslam Respublikası, MDB-nin müsəlman ölkələri ilə siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıq edir.

**Açar sözlər:** İslam Əməkdaşlıq Təşkilatı, müsəlman ölkələri, Azərbaycanın xarici siyasəti, beynəlxalq əlaqələr, beynəlxalq təşkilatlar

**Abstract:** Since joining the Organization of Islamic Cooperation at the Dakar Summit in December 1991, the independent Republic of Azerbaijan has consistently cooperated with the organization and its member countries. The first place among the OIC countries with which Azerbaijan cooperates in all spheres, of course, belongs to the Republic of Turkey. The Islamic Republic of Pakistan, a member of the OIC, is also one of the first countries to recognize the sovereignty of Azerbaijan, and always supports

our country in the international arena. Azerbaijan also cooperates with the OIC members—the Islamic Republic of Iran, Saudi Arabia, the United Arab Emirates, the Arab Republic of Egypt, the Kingdom of Morocco, the Islamic Republic of Afghanistan, and the Muslim countries of the CIS in the political, economic and cultural spheres.

**Keywords:** Organization of Islamic Cooperation, Muslim countries, foreign policy of Azerbaijan, international relations, international organizations

**Резюме:** Независимая Азербайджанская Республика с момента вступления в Организацию исламского сотрудничества в декабре 1991 года на саммите в Дакаре, последовательно сотрудничает с организацией и странами-наблюдателями. Главенствующее положение среди стран ОИС, с которыми Азербайджан сотрудничает во всех сферах, безусловно, занимает Турецкая Республика. Исламская Республика Пакистан, одной из первых признавшая суверенитет Азербайджана, и постоянно поддерживающая ее на международной арене, также тесно сотрудничает с Азербайджанской Республикой. Постоянные, дружеские отношения в политической, экономической и культурной сферах Азербайджан поддерживает и с другими странами, членами ОИС – Исламской Республикой Иран, Саудовской Аравией, ОАЭ, Арабской Республикой Египет, Королевством Марокко, Исламской Республикой Афганистан, мусульманскими странами СНГ.

**Ключевые слова:** Организация исламского сотрудничества, мусульманские страны, внешняя политика Азербайджана, международные связи, международные организации

Azərbaycanın islam dünyası ilə münasibətlərində mühüm bağ olan İslam Konfransı Təşkilatı (İKT) 1969-cu ildə Səudiyyə Ərəbistanının təşəbbüsü ilə yaradılmış, təşkilat ilk əlaqələr sovet hakimiyyəti dövründə, Qafqaz müsləmənləri ruhani idarəsinin sədri Şeyx-üll-islam A.Paşaşadənin fəal iştirakı ilə qurulmuşdur. BMT-nin 42-ci sessiyasında (1987-1988) İslam Konfransı Təşkilatı ilə birgə hərəkət haqqında qətnamənin səsverməyə qoyulmadan qəbul edilməsi İKT-nin nüfuzlu beynəlxalq təşkilat statusunun təsdiqi demək idi [15]. Müstəqil Azərbaycan Respublikası İKT sıralarına 1991-ci ilin dekabr ayında Dakarda keçirilən Sammitində daxil oldu və bu təşkilat tariximizin yaddasına Azərbaycanın üzv olduğu birinci beynəlxalq təşkilat kimi yazılıdı [10, s. 644].

İKT nümayəndələri 1991-ci ildə Azərbaycanda olaraq, Ermənistandan Azərbaycan Dağılıq Qarabağ münaqişəsinin sülh ilə həlli yollarını araşdırı-

raq, problemlə bağlı BMT, Ermənistən, Türkiyə və Rusiya nümayəndələri ilə müzakirələr aparmışlar. 1993-cü ildə İKT-nin xarici işlər nazirinin Karacida (Pakistan) keçirilən XXI toplantısında Ermənistana qarşı qətnamə qəbul olundu. 1994-cü ildən başlayaraq Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığında safirinə İKT-nin Baş katibliyi yanında Daimi nümayəndə səlahiyyətləri verildi. Beləliklə, Ər-Riad vasitəciliyi ilə Ciddə şəhərində (Səudiyyə Ərəbistanı) yerləşən İKT-in Baş katiblik iqamətgahı, təşkilatın müxtəlif strukturları, o cümlədən İslam İnkışaf bankı arasında məhsuldar iş dövri başladı [5, s.127].

İKT-nin Qazaxistandan sədrlik etdiyi və 57 üzv –ölkənin iştirakı ilə baş tutan 38-ci sessiyasında (iyun, 2011) bütün üzv ölkələrin razılığı əsasında Təşkilatın adının dəyişdirilib İslam Əməkdaşlıq Təşkilatı (İƏT) adlandırılmasi qərara alınır. Hazırda, Azərbaycan Respublikasının yeritdiyi siyasi təşəbbüsü dəstəkləyən, həmçinin ölkəmizin six siyasi, iqtisadi, horbi, mədəni əlaqələr malik olduğu ölkələr içərisində çoxluq İƏT üzvü ölkələrinə məxsusudur.

Asiya kontinentinin Yaxın və Orta ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasetində xüsusi yer tutur. 1993-2003-cü illər ərzində Azərbaycan Respublikası regionun İƏT-a daxil olan İran, Səudiyyə Ərəbistanı, Suriya, Birleşmiş Ərəb Əmirmilləri, İordaniya və bir sıra digər ölkələri ilə kifayət qədər geniş ikitərəfli və çoxtərəfli əlaqələr qurmağı bacarmışdır.

Sosializm zəncirlərindən xilas olaraq müstəqilliyini elan etdiyi zaman dan bəri Azərbaycanın suvürenliyini ilk qəbul edən, daim yanında olan, bütün sahələr üzrə tərəfdəşliq etdiyi ölkələr sırasında əsas yer şübhəsiz, Türkiyə Cümhuriyyətinə məxsusdur. 1991-ci ilin noyabr ayında Azərbaycanın suverenliyi Türkiyə tərəfindən tanınanından sonra Türkiyənin xarici işlər naziri S.Giray bu barədə rəsmi bəyanat yayımlayaraq qəbul edilən qərarın türk xalqının ümumi qərari olduğunu bildirmişdi [7, s. 78].

1992-ci ildə Türkiyə ilə Azərbaycan arasında ikitərəfli diplomatik münasibətlərin yaradılması, hər iki ölkədə səfirliliklərin açılması Azərbaycan və Türkiyənin daha çox yaxınlaşması ilə yanşı ölkəmizin dünən ictimaiyyətinə ineqrası prosesinə də təkan vermiş oldu. Qısa müddət orzində ölkələr arasında ticarət təarişləri endirildi, türk şirkətlərinə demək olar ki, iqtisadiyyatın bütün sahələri üzrə güzəştlər verildi. 1992-ci ilin avqustunda Ankarada qarşılıqlı hərbi təlim barədə müqavilənin imzalanması gələcək hərbi əməkdaşlıq üçün perspektivlər açıldı [8]. Türkiyə prezidenti T.Ozal Azərbaycanın Ermənistandan işğal olunan torpaqları uğrunda mübarizəsində Azərbaycanı dəstəklədiyini dəfələrlə bildirmişdir. 1992-ci ildə Ankara işgalçi Ermanistanla iqtisadi əlaqələri kəsdi, 1993-cü ildə isə türkiyə-ermənistən sərhədini bağladı.

Azərbaycanın xarici siyaset məsələsində prezident Heydər Əliyev (1993-2003) qlobal proseslərə integrasiya edilməsinə xüsusi diqqət yetirir, Türkiyə ilə yanaşı Rusiya və İranla da münasibətləri nizamlamağa, Respublikə ətrafında olverişli siyasi iqlim yaratmağa çalışır. O, Azərbaycan neftinin ixracında Türkiyəni əsas məşrüt hesab edir, türkiyə-azərbaycan münasibətlərinin daha da genişləndirilməsi istiqamətində çalışır. Bakı-Ceyhan əsas ixrac boru kəməri üzrə danışqılarda Ankara deklarasiyası ənənəvi rol oynadı. 26 oktyabr 1998-ci il tarixli bu deklarasiyanı İOT üzvləri olan Türkiyə, Azərbaycan, Qazaxstanla yanaşı Gürcüstan da imzaladı [16, s.15]. Danışqılar 18 noyabr 1999-cu ildə ATƏT-in İstanbul sammitinin gedisi zamanı yekunlaşdı, Azərbaycan, Türkiyə, Gürcüstan prezidentləri xammal neftin Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsi ilə naqıl edilməsi haqqında saziş imzaladılar. 2001-ci ilin mart ayında H.Əliyevin Ankaraya səfəri zamanı Azərbaycan qazının Türkiyəyə ixracı barədə razılılaşma sənədi əldə edildi. H.Əliyevin Ankaraya strategi əhəmiyyət vermişini Türkiyəyə üç rəsmi və iki qeyri-rəsmi səfərləri, həmcinin on beş işçi görüşü təsdiq edir.

Tarix boyunca Azərbaycan dövləti Yaxın Şərqi iri və nüfuzlu dövlətlərindən olan qonşuları İran və Türkiyə ilə yaxın qarşılıqlı münasibətlərə olmuşdur. Regionda xüsusi yeri və sözü olan bu aparıcı dövlətlərlə münasibətlər bütün dövrlərdə Azərbaycanın daxili həyatına və beynəlxalq vəziyyətinə təsir etmişdir. Məhz həmin səbəbdən azərbaycan diplomatiyasının bu əlkələrdə qurduğu münasibətlərdə regionda mühüm problemlərin həlli zamanı kəsişən məsələlər nəzərə alınması mühüm şərtlərden biri olmalıdır. Təessüf ki, 1993-cü ilin ortalarına qədər Azərbaycanın xarici siyasetində bu vacib prinsip layiqincə nəzərə alınmamışdır. Nəticədə düzgün ölçülüüb biçilməmiş xarici siyaset strategiyası Azərbaycanın cənub qonşusu İranla kəskin siyasi-ideoloji qarşılığının təsiri altında qaldırılmışdır. Artıq, 1993-cü ilin ortalarından Azərbaycan rəhbərliyi İranla münasibətlərini xeyriyə qonşuluq və əməkdaşlıq prinsipləri əsasında davam etdirmək niyyətində olduğunu bildirdi və bu istiqamətdə gərgin, məhsuldar tədbirlər həyata keçirildi. 1993-cü ilin oktyabr ayında H.Əliyev ölkə rəhbəri olduqdan sonra İran Prezidenti Həsimi Rəfsəncani Bakıya rəsmi səfərə golərək Azərbaycana tam dəstək verəcəyi barədə fikrini söyləmişdi [19]. Görülən tədbirlər nəticəsində, 1993-cü ilin sonları və 1994-cü ilin əvvəllərində İranla münasibətlərdə gərginliyin aradan qaldırılmasına nail olundu. 1997-ci ilin dekabrında Təşkilatın Tehranda keçirilən VIII sammitində Azərbaycan Respublikasının nümayəndə heyətinə H.Əliyev şəxsən rəhbərlik etdi. Sammitdəki çıxışında Ermənistanın Azərbaycana vurduğu ziyani öna çəkən Respublika prezidenti islam əlkələrini haqqında Azərbaycanı dəstəkləməyə səslədi [10,s.649].

Əhalisinin sayına görə dünya üzrə beşinci yeri tutan, İOT-nun üzvü Pakistan İslam Respublikası ilə Azərbaycan arasında münəsibətlər, Azərbaycanın müstəqilliyini əldə etməsindən dərhal sonra bərqrar olmuşdur və bu günə qədər də hər iki ölkə bir-birini beynalxalq sohnədə dəstəkləməkdə davam edir. Pakistan Azərbaycanın suverenliyini ilk tənqidi üç ölkədən birləşdir. 1991-ci ilin dekabrın 12-də Pakistan tərəfindən Azərbaycanın müstəqilliyi tanınandan bir neçə ay sonra-1992-ci il iyundan 9-də iki ölkə arasında diplomatik münəsibətlər başlamışdır. Ermənistanda heç bir mübahisəli məsələsi olmasa da Pakistan Azərbaycana qarşı işgalçi siyaseti sababında Ermənistanı tanımaqdən və bu ölkə ilə hər hansı münəsibət qurmaqdən imtiyaz edir.

1993-cü ildə BMT-nin Pakistanın sədriyi ilə keçirilən toplantısında qəbul edilən 822 nömrəli qətnamə erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən şərtsiz çıxarılmasını eks etdi. 2000-ci ilin yayında İqtisadi Əməkdaşlıq Təşkilatının Tehranda keçirilən sammitində Azərbaycan prezidenti H.Əliyevin Pakistan prezidenti Pərviz Müşərrəfə görüşü zamanı tərəflorun bir-birini dəstekləməsi barədə razılıq əldə edidi [11]. 2001-ci ildə isə Azərbaycan və Pakistan arasında müdafiqə və hərbi əməkdaşlıq barədə müqavilə imzalandı. Elə həmin il iki prezyidentin İstanbul İqtisadi Əməkdaşlıq Təşkilatın sammitində daha bir görüşü baş tutdu. Ümumiyətə, Ermanistanın Azərbaycana qarşı hərbi tacavizlülər ilə bağlı bütün beynəlxalq təşkilatların keçirdiyi müzakirələrdə Pakistan Azərbaycanın ərazi bütövlüyü, Azərbaycan sərhədlərinin toxunulmazlığı lehine çıxışlar edir, prinsipial ədalətli mövqə nümayis etdirir.

Azərbaycan Respublikası İƏT-in yaradılmasında təşəbbüskarlığı üzərinə alan Səudiyyə Ərəbistanı ilə də ikitərəfli diplomatik, mədəni, iqtisadi və bir çox digər sahələrdə əməkdaşlıq edir. Azərbaycanın müstəqilliyyinin kralılıq tərəfindən tanınmasından iki ay sonra, 1992-ci ilin fevralında iki ölkə arasında diplomatik münasibətlər yaradıldı, 1994-1999-cu illarda səfərləklər fəaliyyətə başladı [20]. 1994-cü ildə Heydər Əliyevin Səudiyyə Ərəbistanına rəsmi səfərini ölkələr arasında əlaqələrin başlangıcı hesab etmək olar. Səfərin nəticəcisi kimi iqtisadiyyat, ticarət, invenstisiyalar, texnologiya, mədəniyyət və digər sahələr üzrə əsas saziş imzalandı. 1994-1999-cu illərdə Dağlıq Qarabağ münaqişəsi zamanı Səudiyyə Ərəbistanı Azərbaycana yardım göstərən ölkələrin sırasına daxil olaraq qazın ayləri ərzəq, dörmən və digər zəruri tələbat məhsulları ilə təmin etdi. Kral Fəhəidin rəhbərlik etdiyi təmən programı çərçivəsində 1999-cu ildə mühərbibödən zərər çəkmiş Azərbaycan vətəndaşlarının Səudiyyə Ərəbistanında müalicə kursları keçmələri təmin edildi.

Ərəb dünyasının zəngin dövlətlərindən biri olan Birləşmiş Ərəb Əmirlikləri (BƏR) İƏT-in və digər beynəlxalq təşkilatların toplantılarında her zaman birmənəli mövqə nümayiş etdirirək Azərbaycanın haqqını müdafiə

edir. 1992-ci ilin sentyabrında diplomatik münasibətlər yaranandan sonra ölkə prezidentlərinin ilk görüşü 1994-cü ilin dekabrında Kasablankada baş tutdu. Görüş zamanı Heydər Əliyev və şeyx Zayed ben Sultan ölkələr arasında əlaqələrin inkişaf perspektivlərini, Azərbacanın siyasi dəstək, məcburi köçkünlərə humanitar yardım məsələlərini müzakirə etdilər [6]. Azərbaycan Respublikasının İKT-nin beynəlxalq alamətdə nüfuz və imkanlarından lazımi səviyyədə istifadə edə bilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin 1994-cü ilin iyul ayında Səudiyyə Ərəbistanına rəsmi səfəri döntüs nöqtəsi oldu. Azərbaycan Prezidentinin Kəbəyə ümre ziyarəti, Səudiyyə Ərəbistanı Kralı Fəhd bin Əbdüləziz Əl-Səudla faydalı danışqları və İKT rəhbərliyi ilə səmərəli görüşləri müsəlman aləmində ölkəmizə olan maraq və diqqəti daha da artırdı [3 s.64].

1996-ci ilin avqustunda BƏR Azərbaycana humanitar yardım çərçivəsində 300 ton müxtəlif ərzaq göndərdi. 1997-ci ilin iyun ayında Bakı-Dubay aviaçeyinin açılması BƏR və Azərbaycan arasında ticarət əlaqələrinin genişlənməsinə təkan verdi. Belə ki, 1998-ci ildə ölkələr arasında əməmə mübadilisi əvvəlki 1997-ci ildəki 42,9 mln. ABŞ dolları ilə müqayisədə 48,6 mln. ABŞ dollarına çatdı. Bu dövrədə Azərbaycan rəhbərliyi bir sıra sosial-iqtisadi layihələrin həyata keçirilməsi istiqamətində BƏR-in müxtəlif maliyyə institutları ilə fəal münasibətlərə başladı [4, s.326].

Azərbaycanın Afrika ölkələri ilə əlaqələrində kontinentin və islam dünyasının on nüfuzlu dövlətlərindən olan Misir Ərəb Respublikası mühüm yer tutur. Misirin kontinentdə, islam dünyasında və ümumiyyətlə dünya siyasətində nüfuz və rolunu nəzəra alan Azərbaycan rəhbərliyi 1994-cü ilin sentyabrında Afrika kontinentində ilk səfirliyini məhz bu ölkədə açdı. Müstəqillik əldə etdiyi ilk zamandan başlayaraq Azərbaycan bu ölkə ilə əlaqələrini intensiv inkişaf etdirirdi və bunun nəticəsi olaraq Misir Azərbaycanın ərazi bütövliyünü tanıdı, BMT və İOT çərçivəsində Azərbaycanın maraqlarını müdafiə siyaseti yürütməyə başladı. Misir və Azərbaycan arasında bir sıra qarşılıqlı səfərlər keçirilmiş, çoxsaylı dövlətlərərəsi və hökumətlərərəsi müqavilələr imzalanmışdır.

1994-cü ilin aprel ayında Azərbaycan Respublikasının xarici işlər naziri Həsən Həsənovun Misirə rəsmi səfəri qarşılıqlı münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edirdi. Səfər zamanı nazir, Misir prezidenti Hüsnü Mübərək və Misirin xarici işlər naziri Əmir Musa ilə danışqlar aparmış, neft naziri və Milli Məclisin sədri ilə görüşlər keçirmiş, həmçinin Ərəb Dövlətləri Liqasının sessiyasında çıxış etmişdir [9, s.508]. Həmin ilin sentyabr ayında H.Əliyevin BMT-nin Qahirədə məsləyyən edilən Beynəlxalq konfransında iştirak üçün işçi səfəri zamanı Misir prezidenti H. Mübərəkə keçirdiyi görüş ikitərəflə münasibətlərdə yeni əməkdaşlıq perspektivləri açdı.

1995-ci ilin noyabr ayında Misir Ərəb Respublikasının nümayəndə heyəti Misir dövlət neft şirkətinin sədri F.Əbdüləziz başda olmaqla Bakıda rəsmi sahərdə oldu və bu səfər zamanı nefstəməli avadanlığının Azərbaycandan Misirə ixracı barədə müqavilə imzalandı. 2002-ci ilin oktyabrın 3-də H.Əliyev Misir və Azərbaycan arasında iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə hökumətlərərəsi birgə komissiyanın tərkibi barədə sərəncam imzalandı [1]. 2003-cü ilin mart ayında Qahirədə İOT ölkələri üzvlərinin informasiya nazirlərinin 6-ci görüşündə Azərbaycanın nümayəndə heyətinin rəhbəri H. Həsənovun Misirin mətbuat və informasiya naziri ilə keçirdiyi müzakirələr iki ölkə arasında informasiya mütəbadiləsinin yaxşılaşdırılmasına yönəlmüşdi.

Afrikanın qabaqcıl ölkələrindən və İOT üzvü olan Mərakeş Krallığı ilə Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ilin aqust ayında qurulmuş, səfirliliklər fəaliyyətə başlamışdır. 1994-cü ildə iki ölkənin xarici işlər nazirlərinin məsləhətləşmələri haqqında protokol imzalandı. 1992-2005-ci illər ərzində Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında keçirilən müxtəlif səviyyəli görüşlər ölkələr arasında ikitərəflə və çoxsahəli münasibətlərin genişləndirilməsə imkan vermişdir. 1994-cü ilin dekabr ayında Mərakeşdə İKT-nin VII sammiti baş tutdu. Bu məqsədə Kasablanka şəhərində olan H.Əliyev sammitdə çıxış edərək işğal olunmuş orzulorimizdə erməni silahlı qüvvələrinin maddi mədəniyyət abidələrimizi möhv etmələrini iştirakçıların diqqətinə çatdırıdı. Sözlügündə sammitdə Ermənistan-Azərbaycan münaciəssi və Azərbaycan Respublikasına iqtisadi yardım barədə qətnamə qəbul olundu [5, s.126]. "Ermənistanın Azərbaycana qarşı təcavüzü" adlı qətnamə təşkilatın 1996-ci ilin dekabr ayında xarici işlər nazirləri səviyyəsində Cakartada (Indoneziya) və 1997-ci ilin dekabrında ölkə başçılarının Tehranda keçirilən VIII sammitində bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıldı.

1997-ci il dekabrın 8-də Tehran səfəri çərçivəsində H.Əliyev İKT-nin Baş katibi İzzəddin Laraki ilə görüşdü. Sammitdə çıxışı zamanı 1993-1996-ci illər ərzində Rusyanın Ermənistana bər milyon məbləğində qanunsuz silah və hərbi texnika göndərməsini vurğulayan ölkə rəhbəri, diqqəti Rusiya ilə Ermənistən arasında 29 avqustda imzalanan hərbi əməkdaşlıq müqaviləsinə yönəltdi [5, s.125].

Azərbaycan həmçinin Cənubi Asiya ilə Orta Şərq arasında yerləşən İOT-in üzvü Əfqanistan İslam Respublikası ilə də diplomatik əlaqələrə malikdir. Ölkələr arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq barədə protokol imzalanmış, beynəlxalq təşkilatlar (İOT, BMT, İOT) çərçivəsində çoxsaylı görüşlər keçirilmişdir. 2001-ci ildə İstanbulda iqtisadi Əməkdaşlıq Təşkilatının forumu zamanı Azərbaycan Respublikası preziden-

ti H.Əliyev və Əfqanistan prezidenti N.Karzay arasında təşkil edilən görüş zamanı bu iki ölkə arasındaki münasibətlər geniş müzakirə olunmuşdur.

Azərbaycan Respublikasının xarici siyasətində MDB məkanına daxil olan müsəlman ölkələri ilə münasibətlər da daim diqqət mərkəzində saxlanılır. İslam Əməkdaşlıq təşkilatının üzvlərindən biri olan Özbəkistan və Azərbaycan əlaqələrinin kökləri əslində çox dərinlərə dayanır. Bu iki ölkənin xalqlarını milli adət-ənənə, dil, din, mədəniyyət yaxınlığı birləşdirir. H.Əliyev Mərkəzi Asiyadan nüfuzlu dövlətlərindən biri olan Özbəkistanla iqtərəfli siyasi, iqtisadi, mədəni əlaqələrin inkişafına xüsuslu ənəm vermişdir. 1996-ci ilin mayında Özbəkistan prezidenti İslam Karimovun Azərbaycana rəsmi səfəri bu iki ölkənin əməkdaşlıq əlaqələrində yeni səhifə açmış oldu. 1997-ci ilin iyun ayında H.Əliyevin Özbəkistan Respublikasına rəsmi səfəri zamanı 20 sənəd imzalanması ölkələr arasında münasibətlərin daha yüksək mərhələyə qədəm qoymasının müüdəcisi idi [17, s.143]. Azərbaycan və Özbəkistan regional və beynəlxalq siyasetin bir şox aktual məsələləri üzrə bənzər mövqə nümayiş etdirirlər. Bu iki ölkə arasında münasibətlər inдиyadək nizamlayan sənədlər içərisində Daşkənddə imzalanan "dostluq və əməkdaşlıq haqqında" 1996-ci il 27 may tarixli, həmçinin "iqtisadi əməkdaşlıq haqqında" 2001-ci il 18 aprel tarixli müqavilələr mühlüm yer tutur. Mədəni-humanitar sahədə əməkdaşlığın inkişafında Azərbaycandakı əzbək və Özbəkistandakı azərbaycan diasporasının fəaliyyəti son dərəcə ənəmlidir [8, s.137].

Azərbaycan Respublikası rəhbərliyi 1992-ci ilin avqust ayından diplomatik münasibətlər qurduğu Qazaxstan Respublikası ilə də əlaqələri diqqət mərkəzində saxlayır, iki tərəflü ticarət-iqtisadi, mədəni, humanitar əlaqələrin inkişafı istiqamətində tədbirlər həyata keçirir [18]. 1996-ci ilin sentyabrında Qazaxstan Respublikası prezidenti Nursultan Nazarbayevin Azərbaycana və 1997-ci ilin iyunduda Heydər Əliyevin Qazaxstana safərləri azərbaycan-qazaxstan münasibətlərinin möhkəm bünövrəsini qoyma [12, s.199]. 2000-ci il aprelin 7-də N.Nazarbayevin Azərbaycana rəsmi səfəri zamanı iki ölkə prezidentinin görüşü iqtisadi və siyasi münasibətlərin inkişafını nəzərdə tutan bir sıra sənədlərin imzalanması ilə nəticələndi. Ümumi tarixi köklərə, yaxın mədəniyyətə malik bu ölkələr arasında yaradılan konstruktiv siyasi dialog bu gənə qədər davam etdirilib [15]. Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan hər iki ölkə müxtəlif güclər mərkəzlərinin maraqlarının kəsişməsi, coğrafi yeri və təbii resursları baxımından Avrasiya üçün mühlüm əhəmiyyət kəsb edir.

Türkdilli dövlətlərdən biri olan və sosializm zəncirlərindən xilas olaraq müstəqili dövlət kimi dünya səhnəsinə çıxan, Azərbaycanla yaxın köklərə, oxşar mədəniyyətə malik Qırğızistanla münasibətlər də Azərbaycan Respublikasının xarici siyasətində ənəmlidir. 1993-cü ilin dekab ayında

Azərbaycan Respublikası prezidenti Heydər Əliyevin Qırğızistan Respublikasına ilk səfəri baş tutdu. MDB ölkə başçılarının toplantısı zamanı H.Əliyevin Qırğızistan prezidenti Ə.Akayevlə təkbətək görüşü keçirildi. 1995-ci ilin avqustunda türkdilli dövlətlərin Qırğızistanda keçirilən III summitdə H.Əliyev də iştirak etmişdir. 11 noyabr 1996-ci ildə bu iki ölkə arasında əməkdaşlıq haqqında müqavilənin imzalanması hər iki ölkənin münasibətləri möhkəmləndirməkdə maraqlı olduğunu xəbərcisi idi. Bu görüşün davamı olaraq 1997-ci ilin aprel ayında Ə. Akayevin Azərbaycana rəsmi səfəri müxtəlif sahələr üzrə 14 sazişin imzalanması ilə başa çatdı.

1998-ci ilin sentyabr ayında Ə.Akayev İpək yolunun bərpası üzrə TRASEKA layihəsi çərçivəsində Bakıda keçirilən konfransın iştirakçısı oldu. Həmin konfransda bir sıra dövlətlərlə yanaşı hər iki İƏT üzvü – Türkiyə və Özbəkistan da iştirak edirdi [13, s.35]. Avropa-Qafqaz-Asiya döhlizinin inkişafı namənə beynəlxalq nəqliyyat üzrə çoxtərəfli sazişin imzalanması konfransın mühlüm nəticəsi kimi tarixə yazıldı.

İƏT üzvlüyü dünyada baş verən hadisələrə təsir etmək, beynəlxalq mübahisə və münaqişələrin həllində iştirak etmək, milli maraqları ənə çəkmək, eyni zamanda ölkələrə çoxtərəfli faydalı əlaqələr yaratmağa imkanı verir. Respublikamızla bağlı bütün qətnamə layihələrinin təqdim etdiyimiz şəkildə, mübahisəsiz, heç bir düzəlşli və əlavə edilmədən qəbul olunması bir daha təsdiq edir ki, islam aləmi problemlərimizə yaxından tanışdır və bizi dəstəkləyir [2, s.27].

Bir çox tədqiqatçı təsdiq edir ki, islam dünyası qloballaşmaya və insan cəmiyyəti qarşısında duran qlobal problemlərin həlliə dayərsiz töhvə vermək iqtidarındadır [14, s.98]. İsləm Əməkdaşlıq Təşkilatı BMT-dən sonra dünyada ikinci mühlüm beynəlxalq təşkilat roluunu sübut etməkdə davam edir, getdikcə daha çox problemin həllində sözünü deyir. Təşkilat çərçivəsində görülen tədbirlər və həyata keçirilən proqramlar yoxsulluğun azaldılmasına və məşğullüğün dəstəklənməsinə təsir edəcək, dinc yaşayışa müsbət təsirini göstərməkə yanaşı müsəman həmrəyliyini aşayacaq [5, s.133].

Tədqiqatlar göstərir ki, XX əsrin ikinci yarısı beynəlxalq təşkilatların sayının əksinə artması ilə müşahidə olunmuşdur. Bu, obyektiv olaraq dünya səhnəsində baş verən proseslərlə, dinamik inkişaf, eyni zamanda dövlətlərə münasibətlərin müəkkəbləşməsi kimi xüsusiyyətlərlə izah oluna bilər. Hazırda beynəlxalq münasibətlərin inkişaf prosesində mühlüm beynəlxalq təşkilat statusuna malik İƏT son dərəcə gərəkli fəaliyyətini davam etdirir, üzv ölkələrin siyasi, ticarət-iqtisadi və bir çox digər sahələrdə əlaqəsini, bir-birinə dəstəyini təmin edir.

### Ədəbiyyat

1. Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında. <http://www.e-qanun.az/framework/1150-müraciət tarixi: 04.04.2021>
2. Azərbaycan beynəlxalq aləmdə. Bakı, Müraciəm, 2013, s.84
3. Heydər Əliyev və Şərq, Bakı, 2002, s.212
4. Qasimlı M. Azərbaycan Respublikasının xarici siyaseti (1991-2003), II hissə, Bakı, 2015.
5. Məmmədli Ş.R. Azərbaycan İsləm Əməkdaşlıq Təşkilatının üzvü kimi, Tarix, insan və cəmiyyət, ADPU, 2019,2 (25), s.126-133
6. Səfir: Heydər Əliyev və Şeyx Zayed tarixdə iz qoymuş liderlərdir. <https://1news.az/az/news/20180301014718108-Sefir-Heyder-Eliyev-ve-Sheyx-Zayed-tarixde-iz-qoymush-liderlerdir- müraciət tarixi: 08.02.2021>
7. Şimşir B. N. eni türk cumhuriyetleri ve Türkiye. 1991 yılındaki gelişmeler / Değişen dünyada Türkiye ve Türk dünyası sempozyumu. Ankara 13 nisan 1992. Ankara, 1992
8. Türkiye Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında qarşılıqlı horbi talim-təhsil haqqında müqavilə. 11 avqust 1992 // Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi normativ hüquqi aktaların vahid internet elektron bazası. URL: <http://www.e-qanun.az/framework/22411-müraciət tarixi: 08.02.2021>
9. Azerbaydžanskaya Respublika, "ADAM MAUSZAGEK", Bakı, 2001,s.614
10. Gасанов А. Современные международные отношения и внешняя политика Азербайджана. "Şərq-Qərb", 2007, s.904
11. Из беседы президента Азербайджанской Республики Гейдара Алиева с главой исполнительной власти Исламской Республики Пакистан Парвизом Мушаррафом. Тегеран 9 июня 2000 года. <https://lib.aliyev-heritage.org/ru/9402470.html- müraciət tarixi: 04.02.2021>
12. Исманлова С. Независимый Азербайджан и взаимоотношения с тюркскими государствами. Tarix və onun problemləri № 3,201, s.197-204
13. Kurbanova C. Geydar Aliyev и внешнеполитический курс Азербайджанской Республики. Bakı, 2010, s.72
14. Папов В. Исламский фактор в мировой политике Азия и Африка сегодня. №1, 2004
15. Резолюция 42-й сессии Генеральной ассамблеи ООН/Международная жизнь, № 3, 1988
16. Səydov C.A. Azerbaidžan. Mədənət və əməkdaşlıq. Azernews, 1998

17. Современные международные отношения. М.,РОССПЕН, 2000, s.143
18. Токаев К.К. Внешняя политика Казахстана в условиях глобализации. Алматы, АО, "САК",2000, с.234.
19. Юнусов А. Азербайджано-иранские отношения и проблема региональной безопасности на Кавказе // Пространство и время в мировой политике и международных отношениях: материалы 4 Конвента РАМИ. Т. 8: Новые тенденции в мировой политике / под ред. В. Б. Деговса, с. 83-118
20. Embassy of Saudi Arabia in Baku, Azerbaijan. [www.embassypages.com](http://www.embassypages.com). Дата обращения: 13.05. 2021